

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

“BU GÜN DÜNYA MİQYASINDA AZƏRBAYCAN İDMAN ÖLKƏSİ KİMİ TANINIR”



Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videofor-matda qəbul edərkən deyib.

O, bildirib: - Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər. Düzdür, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələ-

bələrə öyrəşib və əgər biz hansısa nəticəni əldə edə bilmiriksə, əlbəttə ki, məyus olur. Ancaq hamımız bil-məliyik ki, idman sahəsində rəqabət kifayət qədər güclüdür və bütövlük-də son illər ərzində idman sahəsində göstərilən nəticələr, əlbəttə, qürurvericidir. İdmançılarımız Dünya, Avropa oyunlarında, digər beynəlxalq

yarışlarda bizi sevindirirlər. Son Yay Olimpiya Oyunlarında Rio Olimpiya Oyunları ilə müqayisədə az medal qazansaq da, yenə də hesab edirəm ki, idmançılarımız yaxşı nəticə göstəriblər. Medalların sayına görə Azər-baycan 33-cü yeri, Avropa ölkələri arasında 20-ci, müsəlman ölkələri arasında isə 4-cü yeri tutub. Düzdür,

idmançılarımız bu dəfə qızıl medal qazana bilmədilər, amma ona çox yaxın idilər. Bütövlükdə idman sahə-sində əldə edilmiş nəticələr çox müs-bətdir. Paralimpiyaçılarımız bizi çox sevindirib və böyük məharət, peşə-karlıq, fədakarlıq göstərərək çoxlu medallar, o cümlədən bir çox qızıl medallar qazanıblar. Əlbəttə ki, bu da çox önəmli hadisədir və biz haq-qlı olaraq paralimpiyaçılarımızla fəxr edirik.

Dövlət başçısı eyni zamanda idman sahəsində buraxılan nöqsanların da olduğunu qeyd edərək bildirib ki, bunlar da ciddi araşdırılmalıdır, cid-di təhlil aparılmalıdır.

O, deyib: - Xüsusilə Olimpiya Oyun-larına hazırlıq dövründə bəzi fede-rasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunla-rında medallar qazanmış idmançıla-rımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılar-

dır. Onların arasında gənc nəslin nü-mayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Son illərdə bütün bölgələrdə idman obyektlərinin ti-kintisi geniş vüsət almışdır, təkcə bөл-gələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. On-ların fəaliyyəti ciddi təftiş edilməlidir. Bu sahədə şəffaflıq tam təmin edil-məlidir və bütün xoşagəlməz hallara qar-şı ciddi mübarizə aparılmalıdır.

Mən əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və bu prinsipləri gün-dəlik fəaliyyətinizdə rəhbər tutaraq nazirliyin fəaliyyətini təşkil edəcək-siniz.

Fərid Qayıbov ona göstərdiyi eti-mada, haqqında deyilən xoş sözlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

O, deyib: - Bu, mənim üçün böyük bir şərəfdir. Söz verirəm ki, əlimdən gələni edəcəyəm.

İnanıram ki, sağlam cəmiyyətdə ya-şayan Azərbaycan gəncləri yaxın gələcəkdə də öz yeni uğurları ilə, id-mançılarımız isə yeni qələbələri ilə, cənab Prezident, Sizi və Azərbaycan xalqını sevindirəcəklər.

SƏNAYELƏŞMƏ PROSESİNİN ARDICIL DAVAM ETDİRİLMƏSİ PREZİDENT İLHAM ƏLİYEVİN İQTİSADİYYATIN ŞAXƏLƏNDİRİLMƏSİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏNDİR

Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.

Həmin gün Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Mə-suliyyətli Cəmiyyətinin açılışı olub.

Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev açılışda iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cəbbarov ölkəmizdə yaradılan sənaye parkları barədə dövlətimizin başçısına məlu-mat verib.

Bildirib ki, ölkəmizdə sənaye park-larının yaradılması istehsalın geniş-ləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından çox əhəmiyyətlidir. Ha-zırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Dövlətimizin baş-çısının bu ilin mayında imzaladığı Fərmanla yaradılan Ağdam Sənaye Parkı isə sayca 6-cıdır.

Cənubi Qafqazın ən böyük, Azər-baycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edi-lib. Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlar-dan 17-si istehsalə başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliy-yətə başlaması nəzərdə tutulur. Sə-naye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2021-ci ilin birin-ci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məh-sul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda səna-yeləşmə prosesinin ardıcıl davam etdirilməsi, həmçinin qeyri-neft sə-nayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlə-rindəndir. Dünyada pandemiya və iqtisadi-maliyyə problemlərinə bax-mayaraq, ölkəmizdə bu istiqamətdə çox böyük işlər görülür. İqtisadiy-yatın digər sahələri ilə yanaşı, səna-yenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi çərsursların istehsalə cəlb edilməsi, qabaqcıl tex-nologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir. “Azmonbat” MMC sənaye parkında tətbiq edilən vergi və gömrük güzəşt-lərindən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğin-də qənaət edib.

Sentyabrın 3-də Azərbaycan Res-publikasının Prezidenti İlham Əli-yev Sumqayıt Məhkəmə Komplek-sinin açılışında iştirak edib, Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

Xxx

Sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev təməlqoyma mə-rasimində iştirak edib.



Bildirilib ki, Sumqayıt şəhərində növbəti güzəştli mənzil layihəsi 2 hektar ərazini əhatə edir. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Onlar studio tipli, 2, 3 və 4 otaqlı olacaq. Ərazidə, həmçinin 90 yerlik uşağ bağçası da inşa ediləcək. Diqqətə çatdırılıb ki, Mənzil İnşaa-tı Dövlət Agentliyinin regionda inşa olunmuş ilk layihəsi də Sumqayıt şəhərindədir. Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olacaq. Dövlətimizin baş-çısı yeni yaşayış kompleksinin təmə-lini qoyub.

Sentyabrın 3-də Enerjisistemin Rea-bilitasiya Proqramı çərçivəsində inşa

olunan “Sumqayıt” Elektrik Stansi-yasının yeni estakada nasos stansiya-sının açılışı olub.

Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev açılışda iştirak edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyə-tinin prezidenti Baba Rzaev dövləti-mizin başçısına görülməli işlər barədə məlumat verib.

Son illərdə Azərbaycanda enerjisis-temin maddi-texniki bazasının möh-kəmləndirilməsi, ölkəmizin enerji potensialının daha da artırılması, yeni elektrik stansiyaları və yarım-stansiyaların inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində çox mühüm layihələr icra olunub. Dövlətimizin başçısının

tapşırığına əsasən 2018-ci ilin so-nundan Enerjisistemin Reabilitasiya Proqramının qəbul edilərək icrasına başlanılması bu istiqamətdə həyata keçirilən işlər arasında xüsusi əhə-miyyəti ilə seçilir. Belə ki, bu Proq-ramın icrasına vaxtında başlanaraq təcili işlər görülməsəydi 2019-cu və 2020-ci illərin yayında artan tələbatın, həmçinin Kür və Xəzərdə su səviyyə-sinin kəskin aşağı düşməsinin fonun-da enerjisistemdə problemlər yarana bilərdi. Ümumiyyətlə, proqram çər-çivəsində 12 elektrik stansiyasında və 23 yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib. Dövlətimizin başçısı “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasını işə salıb.

İLHAM ƏLİYEV: “BİZ BU GÜN ŞUŞADAYIQ VƏ BUNDAN SONRA ŞUŞADA ƏBƏDİ YAŞAYACAĞIQ”



Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Qeyd edək ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintisi başa çatmaq üzrədir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərək istifadə etdikləri çıxır-yolun əbədləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu dövlətimizin başçısı tərəfindən Zəfər yolu adlandırılıb.

Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnəşin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq. Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Burada perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkəti İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.

Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda belə bir qısa müddətdə bu cür ən müasir standartlara cavab verən Beynəlxalq Hava Limanının inşasının həyata keçirilməsi sözün əsl mənasında misli görünməmiş hadisədir və bu bir daha Azərbaycan Prezidentinin mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidənqurma və tikinti işlərinin aparılması barədə fikirlərinin bariz nümunəsidir.

Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışında, həmçinin, dahi Azərbaycan şairi Molla Pənah Vəqifin büstünün, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün ev-muzeyinin, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışlarında iştirak ediblər.

Avqustun 29-da Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.

Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub. Dövlətimizin başçısına və birinci xanuma məlumat verilib ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb.



Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Avqustun 30-da Vəqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən

vəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyar. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyar. Qarabağın sənət inciləri” sərgisi ilə tanış olublar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları,

Bildiyiniz kimi, Molla Pənah Vəqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vəqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Çünki Şuşanın strateji əhəmiyyəti, əlbəttə ki, bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra – 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondən bir il sonra – 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərç-mərdlik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi.

Bildiyiniz kimi, danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq. Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahali xan qoymuşdur və gələnlər il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələnlər hər bir insan bunu görür.

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır. Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vəqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Bura-

təşkil olunub. Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.

O, deyib: - Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəzirli Molla Pənah Vəqifin məqbərəsinin önündə Vəqif Poeziya Günlərinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Vəqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalmışdır. Bu gün isə məqbərə tam bərpa edilib və dünyanın məqbərənin ikinci açılışı olmuşdur.

Bildiyiniz kimi, Molla Pənah Vəqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi.

Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vəqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Çünki Şuşanın strateji əhəmiyyəti, əlbəttə ki, bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra – 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondən bir il sonra – 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərç-mərdlik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi.

Bildiyiniz kimi, danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq. Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahali xan qoymuşdur və gələnlər il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələnlər hər bir insan bunu görür.

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır. Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vəqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Bura-

ya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vəqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vəqif Poeziya Günlərinə start veririk. Vəqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülül” festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik.

Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir çıxır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni, Şuşanı elektrikli təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərək Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Natəvan bulağı bərpa edildi, indi su gəlir. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular. Əgər bu, erməni şəhəri idisə, nə üçün siz bu bulaqları qurudursunuz? Ondən sonra “Xarıbülül” oteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı.

Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mənim tərəfimdən mərkəzi meydanda qoyuldu. Dünən Şuşanın dirçəlişinin növbəti mərhələsi idi. Qeyd etdiyim kimi, Vəqifin məqbərəsi, Vəqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını biz qeyd etdik. Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şahırlar Şuşaya qayıdılar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şahırlar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik.

Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vəqifin məqbərəsinin açılışı idi. Ondən sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vəqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vəqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vəqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi mənə var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.


Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərək demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!

9-15 sentyabr 2021-ci il

Gələcək üçün liderlik gündəliyi barədə

Oxucuların nəzərinə çatdırılır ki, dünya üzrə fəaliyyət göstərən 4 auditor şirkətlərindən biri olan “Pricewaterhouse Coopers International” tərəfindən dünyada və Azərbaycanda baş verən COVID-19 pandemiyası, audit, konsaltinq və s. mövzularda aparılmış sorğuların nəticələrinə dair Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən təhlil aparılmış və həmin təhlil əsasında mülahizələrimizi Sizə təqdim edirik. Audit sistemi yarandığı ilk gündən etibarən dünyada fəaliyyət göstərən bütün transmilli auditor şirkətləri ölkəmizdə öz filial, nümayəndəlik və ya törəmə müəssisələrini yaratmışlar. Əlamətdar hadisədir ki, o dövrdə yeni yaranmaqda olan və hələ təşəkkül tapmamış auditor kadrları öz fəaliyyətlərində bu beynəlxalq şirkətlərlə əməkdaşlıq etməklə və onların zəngin təcrübələrindən yararlanmaqla milli auditin inkişaf etdirilməsi istiqamətində öz töhfələrini vermiş və bu ənənəni bu gün də davam edirlər. “Pricewaterhouse Coopers” konsaltinq və audit xidmətləri təklif edən, beynəlxalq arenada kifayət qədər tanınan şirkətlər şəbəkəsidir. “Pricewaterhouse Coopers” hər biri ayrı hüquqi şəxs olan “Pricewaterhouse Coopers International Limited” şirkətlər şəbəkəsinə aid şirkətlər qrupudur. 160 ildən də uzun bir müddətdə



dünya iqtisadi artımının 2021-ci ildə yaxşılaşacağına inanır (diaqram 1). Ötümündəki 12 ayın gəlirliliyi baxımından, Azərbaycanda sorğuda iştirak edənlərin 63%-i müəssisələrinin gəlirlilik səviyyəsində artım gözləyir, 29%-i isə eyni səviyyədə qalacağını və 4%-i azalacağını düşünür (diaqram 2). Bir çox şirkətlərin pandemiya cavab tədbirləri sırasında mühüm xüsusiyyəti olan sürətli və yüksək keyfiyyətli qərar qəbul etmə əksər lider-

nin şirkətlərinə ən uzunmüddətli fayda verəcəyini söyləyirlər.

Şəffaflıq və transformasiya. Fövqəladə çətinliklərə baxmayaraq, 2020-ci il xalis sıfır öhdəliklərinin sayını artırmışdır. Özəl sektorun iştirak səviyyəsi dövlət hədəflərini geridə qoymağa da-

ğı planlaşdırırlar. Covid-19 böhranı nəticəsində yaxın üç ildə Azərbaycandakı şirkət rəhbərlərinin 39%-i kiber təhlükəsizlik və məlumat məxfiliyi investisiyalarında artım planlaşdırır.


4) Gələcək vergi ödəmə vaxtı:

Artan məhsuldarlıq Azərbaycanın iqtisadi dirçəlişinin vacib bir aparıcı amili olacaqdır. Bu müddətdə pandemiyanın həm daxili iqtisadiyyata, həm də fərdlərə təsirini azaltmaqda maraqlı olan hökumət öz üzərinə əhəmiyyətli borc götürmüşdür. Vergi siyasəti qeyri-müəyyənliyindən son dərəcə narahat olan azərbaycanlı rəhbərlərin sayı 2020-ci ilə nisbətən 20% artmışdır (diaqram 3).

Azərbaycandakı şirkət rəhbərləri müəssisələrin vergi öhdəliklərinin xərc strukturunun yenidən nəzərdən keçirilməsinə və təşkilatların qərar vermə və planlaşdırma işlərinə təsir göstərəcəyinə inanırlar.


5) Qlobal nüans:

Sərhədlərərsə rəqabət global vergi mübahisələrini qızışdırdıqca, Azərbaycandakı şirkət rəhbərləri global ticarət gərginliyinin bir qədər azalacağına proqnozlaşdırırlar. Azərbaycanın iki qonşusu



fəaliyyət göstərən şirkət, həm də dünyadakı ən böyük dörd audit şirkətlərindən biridir. Şəbəkənin qərargah şəhəri isə Londondur. 1849-cu ildə Londonda təməli qoyulan kompaniya 1998-ci ildə “Price Waterhouse və Coopers & Lybrand” şirkətlərinin birləşdirilməsi nəticəsində quruldu və indiki “PricewaterhouseCoopers” adını aldı. “Gələcək üçün liderlik gündəliyi” sənədi ümumi olaraq 2020-ci ilin payız aylarında aparılan sorğuların nəticələri barəsindədir. “Pricewaterhouse Coopers” tərəfindən aparılmış sorğular və təhlillər aşağıdakıları müəyyən etmişdir: 1) **Azərbaycandakı şirkət rəhbərlərinin 71%-i, qlobal səviyyədə isə 76%-i və MŞA-da 64%-i**

lərin siyahılarında əsas yer tutacaq. Azərbaycandakı şirkət rəhbərlərinin növbəti il ərzində təşkilatların gəlirliliyinə inamı MŞA və qlobal səviyyədəki göstəricidən iki dəfə artıqdır. 2) **Pandemiyanın sənaye sektoruna təsiri:** Qonaqpərvərlik, istirahət, nəqliyyat və logistika sektorları təkcə Azərbaycanda deyil, həm də dünya miqyasında ən çox təsirə məruz qalmış sahələr arasındadır və bu səbəbdən sektorlarda fəaliyyət göstərən rəhbərlərin gələcəyə inamı daha aşağı səviyyədədir. Telekomunikasiya, əyləncə, media, texnologiya, informasiya və rabitə sektorunu təmsil edən azərbaycanlı rəhbərlərin demək olar ki, yarısı “təmassız təcrübələrə tələbin artması”-



vam etsə də, şirkət rəhbərləri daha çox hesabat verməyə yönəlik işlərə meyl etmişlər. Azərbaycandakı şirkət rəhbərlərinin 16%-i ətraf mühitə təsirə dair sualı seçmişdir ki, bu da global səviyyədə rəhbərlərin 43%-nin bu məsələyə önəm verməsini nəzərə alaraq ən aşağı göstərici hesab oluna bilər. Əlavə olaraq qeyd olunur ki, nağd ödənişlərə olan tələbin azalması ən çox Azərbaycandakı şirkətlərə təsir göstərir. Covid-19 pandemiyası rəqəmsal tətbiq və əməliyyatlarda əhəmiyyətli artım yaratsa da, rəqəmsal sahə ilə əlaqəli riskləri də artırmışdır. Eyni dərəcədə həm Azərbaycandakı, həm də global nəticələrdəki cavablara 2020-ci il ərzində bariz görünən kiberhücumlarda yüksəlişin təsiri olmuşdur.

Azərbaycandakı şirkət rəhbərlərinin bildirdiyi kimi, Covid-19 pandemiyası yoluxma riski səbəbindən ölkədə nağd vəsaitlərin istifadəsini kəskin azalmışdır ki, (47%) bu tendensiyanın da davam edəcəyi gözlənilir.

3) Pandemiya nəticəsində rəqəmsal sürətlənmə baş vermişdir:

Sorğular nəticəsində 60% Azərbaycanlı rəhbərlər rəqəmsal transformasiyaya sərməyə yatırma-

olan Türkiyə və Rusiya təşkilatların ümumi qısamüddətli artım perspektivləri baxımından yerli rəhbərlər üçün ən əlverişli yer olaraq qalırlar. Bərpa tempinə dair qeyri-müəyyənliyi nəzərə alaraq, azərbaycanlı rəhbərlər artımı sürətləndirmək üçün ilk növbədə əməliyyat səmərəliliyinə etibar etməyə davam edirlər. Azərbaycandakı şirkət rəhbərləri artım əldə etmək məqsədilə növbəti 12 ay ərzində əməliyyat səmərəliliyi üçün çalışmaq planlaşdırırlar. Qlobal pandemiyanın bir illik mərhələsində rəhbərlər, həm dünyanın iqtisadi trayektoriyasında, həm də gələcəyi kəşf etmək imkanları baxımından dönüş etdiklərinə inanırlar. Bu potensialdan istifadə etmək etibar qurmağı və yorğun bir dünyanın həsrətində olduğu davamlı nəticələr verməyi tələb edəcəkdir.

Əhmədov Qosqar,
Azərbaycan Respublikasının
Auditorlar Palatasının
idarə rəisi, doktorant,

Hüseynova Sənubər,
magistrant

“Əməkdaşlıq Xartiyası” çərçivəsində keçirilən tədbirdə Azərbaycanın “yaşıl enerji” strategiyasından danışılıb

Sentyabrın 6-da neft hasil edən ölkələr arasında “Əməkdaşlıq Xartiyası” çərçivəsində “Enerji, iqlim və davamlı inkişaf” mövzusunda nazirlərin dəyirimi masası keçirilib. Videokonfrans formatında baş tutmuş tədbirə nazirlər, yüksək səviyyəli rəhbər şəxslər və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla 100-ə yaxın iştirakçı qatılıb. Energetika Nazirliyindən bildirilib ki, yüksək vəzifəli rəsmilərin açılış nitqləri ilə başlamış tədbirdə Energetika naziri Pərviz Şahbazov da çıxış edib. Çıxışda ölkəmizdə elektrik enerjisi istehsalında daha səmərəli texnologiyaların tətbiqi, bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinə nail olunması və istixana effekti yaradan qaz emissiyalarının azaldılması üzrə görülmüş işlər barədə məlumat verilib. “Təmiz ətraf mühit”ə nail olmaq və “yaşıl inkişaf” ölkəsinə çevrilməyin 2030-cu ilə

qədər ölkəmizin sosial-iqtisadi inkişafa dair beş Milli Prioritetindən biri kimi müəyyənləşdirilib və bunun Azərbaycanın bərpa olunan enerji prosesinə keçidə bağlılığının göstəricisi olduğu vurğulanıb. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizlə işğaldan azad edilmiş ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “yaşıl enerji” zonası elan edilib, hazırda müvafiq konsepsiya və baş planın hazırlanmaqda olduğu diqqətə çatdırılıb: “Əsas məqsədimiz bu ərazilərin elektrik enerjisinə olan tələbatını bərpa olunan enerji mənbələri hesabına ödəməkdir”, - deyər Pərviz Şahbazov bildirib. Qeyd edək ki, tədbirdə Azərbaycan tərəfindən nümayəndə heyətinin tərkibində Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib.



«Не Варденис, а Басаркечер! Не Сюник, а Зангезур!»



Следуя призыву главы государства об использовании исконных названий древних азербайджанских земель, находящихся на территории Армении, Бакинское транспортное агентство инициировало масштабную акцию. В рамках акции на автобусах, а также на электронных информационных табло в центре обмена транспортом «Кероглу» отражены исконные названия древних азербайджанских территорий. Целью акции является пресечение попыток Армении фальсифицировать историю. В частности, на постерах можно увидеть, когда и какую азербайджанскую землю переименовали армяне.

Город Агдам полностью разминирован

Территория города Агдама полностью очищена от мин и неразорвавшихся боеприпасов. Об этом сказал заместитель главы ИВ Агдамского района Аллахверен Алиев. По его словам, процесс разминирования освобожденной от оккупации территории Агдамского района продолжается. «Территория города полностью очищена от мин, работы по благоустройству продолжаются. Прокладываются линии электропередачи, водоснабжения, строятся дороги. В настоящее время процесс разминирования в селах района продолжается», - отметил А.Алиев.



Денежная база в Азербайджане заметно возросла



Денежная база в Азербайджане на конец августа 2021 года выросла на 2,265 миллиарда манатов, или на 19 процентов в годовом исчислении. Об этом сообщает Trend со ссылкой на Центробанк Азербайджана (ЦБА).

По данным регулятора, денежная база на конец августа составила 14,172 миллиарда манатов, сократившись за месяц на 41,1 миллиона манатов, или на 0,3 процента. Отметим, что инструменты денежно-кредитной политики ЦБА были реализованы в рамках процентного коридора. На торгах, организованных Центробанком по размещению депозитов и краткосрочных нот, наблюдается превышение спроса над предложением. В состав денежной базы входят наличные и свободные банковские и обязательные резервы коммерческих банков, находящиеся в обращении.

В Азербайджане выросло кредитование сферы торговли и услуг



Кредитование сферы торговли и услуг в Азербайджане по итогам января-июля 2021 года достигло 2,56 миллиарда манатов, что на 7,6 процента больше показателя аналогичного периода прошлого года. Об этом сообщает Trend со ссылкой на статистический отчет Центрального банка Азербайджана (ЦБА). По данным отчета, на краткосрочные кредиты в этом секторе пришелся 751 миллион манатов, или 29,4 процента об общего объема кредитования. При этом на кредиты в национальной валюте пришлось 510,4 миллиона манатов, а в иностранной - 240,6 миллиона в манатном эквиваленте. Долгосрочные кредиты составили 1,8

миллиарда манатов, или 70,6 процента от общего объема выданных кредитов. В национальной валюте были выданы кредиты на сумму 1,244 миллиарда манатов, в иностранной валюте - 556,8 миллиона в манатном эквиваленте. В указанный период в этой сфере кредиты в основном выделялись частным учреждениям и преимущественно в национальной валюте (1,754 миллиарда манатов, или 68,7 процента от общей суммы кредитования сектора). Отметим, что удельный вес кредитования сферы торговли и услуг в кредитовании реального сектора составил 16,7 процента, увеличившись за год на 0,4 процентных пункта.

Принадлежащий AZAL самолет "Карабах" приземлился в Физулинском аэропорту



Перед окончательной сдачей в эксплуатацию Физулинского международного аэропорта в первом аэропорту освобожденного от оккупации Карабаха приземлился вылетевший из Баку тестовым рейсом самый крупный пассажирский самолет, принадлежащий «Азербайджанским авиалиниям» AZAL - Airbus A340-500. Данный самолет символически носит название «Карабах». Помимо этого, 5 сентября в аэропорту Физули приземлился и один из крупнейших грузовых самолетов – Boeing 747-400, принадлежащий азербайджанской авиакомпании Silk Way. Этим самолетом впервые в Карабах были доставлены грузы авиасообщением. Время полета по маршруту Баку-Физули на пассажирском самолете составило 35

минут. В Физулинском международном аэропорту сдана в эксплуатацию взлетно-посадочная полоса длиной 3000 метров и шириной 60 метров. Взлетно-посадочная полоса полностью оснащена инструментальными системами посадки и навигации, светотехнической, первичной и вторичной радиолокационной системой для обеспечения безопасности полетов по всем требованиям Международной организации гражданской авиации (ICAO). Это позволит аэропорту принимать любой тип самолетов. Площадь перрона составляет 60 тысяч квадратных метров. Отметим, что также по поручению главы государства продолжается строительство международных аэропортов в Лачинском и Зангиланском районах.

Морское такси может стать альтернативным видом транспорта в Баку

Морское такси может стать альтернативным видом транспорта в Баку, сказал в среду Trend эксперт в сфере транспорта Эльмеддин Мурадлы. По его словам, морское такси может сыграть важную роль в пассажироперевозках в столице, но необходимо изучить, насколько это будет рентабельно. «Вопросы функционирования морского такси, строительства мостов в акватории Баку, использования катеров для пассажироперевозок обсуждаются давно. При этом не следует забывать о том, что Баку – это город ветров. Необходимо учитывать высоту волн во время сильных ветров, то есть все эти вопросы должны быть тщательно проанализированы. Нужно узнать и точку зрения специалистов Азербайджанского каспийского морского пароходства, других сфер. Если речь в



целом идет о пассажироперевозках, то мы как транспортники поддерживаем предложение по внедрению морского такси. Это альтернативный вид транспорта, который используют во многих странах. Морское такси также является фактором, усиливающим туристический потенциал. Нужно проанализировать его рентабельность, уровень интереса к нему пассажиров, вопросы использования морского такси не только в Баку, но и в акватории Абшеронского полуострова, в северном и южном направлении», - сказал Мурадлы.

Пашинян ответил Эрдогану: Я готов

Премьер-министр Армении Никол Пашинян заявил о готовности властей страны к нормализации отношений с Турцией. По его словам, президент Турции публично прокомментировал возможность урегулирования отношений с Арменией. "В этих заявлениях мы видим возможность обсуждения нормализации отношений Армения - Турция, восстановления авто- и железнодорожного сообщения. Мы готовы к такому разговору, который может получить более широкий контекст", - сказал Пашинян, пишут армянские СМИ. Армянский премьер отметил, что, по сути, речь идет о превращении региона

в перекресток, который свяжет Север с Югом, а Восток с Западом. Пашинян сказал, что готовность содействовать этому процессу выразила Россия. ЕС, в частности Франция, и США также заинтересованы в этом процессе. Известно также отношение Китая и Индии к развитию коммуникационных проектов в регионе. Он подчеркнул, что считает мир и стабильность в регионе долгосрочной стратегией властей Армении. Ранее президент Турции Реджеп Тайип Эрдоган заявил, что Анкара готова к постепенной нормализации отношений с Арменией.

9-15 sentyabr 2021-ci il

Oktyabrda Bakıda İnvestisiya Sammiti keçiriləcək



Sentyabrın 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) baş katibi Yusif Həsən Xəlvi ilə görüşüb. KOBİA-dan bildirilib ki, görüşdə Orxan Məmmədov agentliyin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) struktur bölmələri ilə əməkdaşlıq etdiyini, qurumun Gənclər Forumu (ICYF) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabrında Bakıda İnvestisiya Sammitinin keçiriləcəyini

qeyd edib. Vurğulanıb ki, İÖT-in müvafiq qurumları ilə əməkdaşlığın davamı olaraq. KOBİA ICCIA ilə də əməkdaşlıqda maraqlıdır. Görüşdə KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, ICCIA ilə əməkdaşlıq imkanlarını, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iş adamları və yerli sahibkarlar arasında əlaqələrin qurulmasına, bu məqsədlə birgə tədbirlərin təşkilinə, ortaq layihələrin icrasına və təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.


İqtisadiyyat naziri Qətər şirkətlərini işğaldan azad olunmuş ərazilərimizə investisiya yatırmağa dəvət edib



“Qətərin Xarici İşlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşümüzdə ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələri dəyərləndirdik, ortaq maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi apardıq”. Bu barədə

İqtisadiyyat naziri Mikayıl Cəbbarov deyib.
 “Səmərəli müzakirələr zamanı Qətər şirkətlərini
 işğaldan azad olunmuş ərazilərimizə investisiya
 yatırmağa və birgə layihələrin həyata keçirilmə-
 sinə dəvət etdik”, - deyər nazir qeyd edib.

Yaponiyanın “JGC Holdings” şirkətinin Azərbaycanda tətbiq edəcəyi layihə təsdiqlənib



Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi “JGC Holdings” şirkətinin Azərbaycanada tətbiq edəcəyi layihəni təsdiqləyib. AZƏRTAC “JIJI PRESS” agentliyinə istinadla xəbər verir ki, layihə yaşıl hidrogenin (ammiakın) Azərbaycanda tətbiqi ilə əlaqədar tədqiqatların aparılmasını nəzərdə tutur. Nazirliyin şirkətə göndərdiyi məktubda bildirilir ki, layihə yüksək keyfiyyətli enerji infrastrukturunun xaricdə geniş tətbiqini təmin etmək üçün texniki-iqtisadi əsas kimi qəbul edilir. Qeyd olunur ki, layihə çərçivəsində Azərbaycanda yapon texnologiyalarının tətbiqi yolu ilə günəş və külək enerjisindən istifadə etməklə yaşıl hidrogenin və ammiakın istehsalı nəzərdə tutulur. Burada, həmçinin geniş məşqətdə elektrik enerjisinin istehsalı və ixracı, infrastrukturun inkişaf etdirilməsi ilə əlaqədar yol xəritəsi öz əksini tapıb.

duğu Azərbaycan Xəzər dənizinin sahilində yerləşir və Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Burada ammiak istehsalı üzrə zavodun, əlaqədar infrastrukturun artıq yaradıldığı və buna görə də gələcəkdə ekoloji təmiz hidrogenin və ammiakın istehsalı üçün böyük potensialın mövcud olduğu qeyd edilir.

Bundan əlavə, Azərbaycan hökumətinin siyasətinə uyğun olaraq, layihədə yaşıl hidrogenin və ammiakın böyük miqdarda istehsalı üzrə yol xəritəsinin də əksini tapdığı bildirilir.

Bunun Yaponiya hökumətinin ötən ilin dekabrında qəbul etdiyi “2025-ci ilədək infrastruktur sisteminin xaricdə geniş tətbiqi” adlı sənəddə göstərilən karbonsuzlaşdırmaya keçid siyasəti əsasında infrastrukturun ixracının təşviqi siyasəti ilə üst-üstə düşdüyü qeyd edilir.

Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə layihə ilə əlaqədar insan resurslarının varadıldığı da bildirilir.

**Azərbaycan və Türkiyə gömrükçüləri
narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı birgə mübarizə aparacaqlar**

Dövlət Gömrük Komitəsi (DGK) və Türkiyə Respublikası Ticarət Nazirliyi arasında 2021-2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair Tədbirlər Planına uyğun olaraq qardaş ölkənin Ticarət Nazirliyi Gömrük Hüquq-Mühafizə Baş İdarəsinin əməkdaşları respublikamızda işgüzar səfərə gəlirlər. DGK-nın Mətbuat və İctimaiyyətə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 7-də Komitədə Türkiyə Respublikasının Ticarət Nazirliyi Gömrük Hüquq-Mühafizə Baş İdarəsinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə DGK Əməliyyat və İstintaq Baş İdarə-

si Məsum Kəsulov iki qardaş ölkənin gömrük qurumları arasındakı əlaqələrdən bəhs edib, Azərbaycan gömrük xidmətində tətbiq edilən yeniliklər barədə məlumat verib. Baş İdarənin rəisi əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, bu əlaqələrin əhatə dairəsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin heyatə keçirilməsi, birgə təlimlərin təşkili narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində hər iki tərəf üçün faydalı ola bilər.

Görüş zamanı bu ilin müvafiq dövründə hər iki ölkənin gömrük orqanları tərəfindən nar-



sinin rəisi, gömrük xidməti general mayoru Məsum Rəsulov, Türkiyənin Ticarət Nazirliyi Gömrük Hüquq Mühafizə Baş İdarəsinin rəisi Murat Yaman, eləcə də digər səlahiyyətli şəxslər iştirak ediblər. Görüşün keçirilməsinə də məqsəd Azərbaycan və Türkiyə gömrük orqanları arasında əlaqələrin səmərəli təşkili üçün birgə işçi qrupun yaradılması, mövcud və gələcək əməkdaşlıq imkanlarının müzakirə edilməsi olub.

DGK Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi

kotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə zamanı əldə edilən uğurlu nəticələr, bu sahədə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkiyə və Azərbaycan gömrük orqanlarının əməliyyat idarələrinin əməkdaşları üçün təlimlərin keçirilməsi, kinoloji xidmətlər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması müvafiq razılaşmada öz əksini tapıb.

Növbəti aylarda qeyri-MDB ölkələrinə daha çox məhsul ixrac olunacağı gözlənilir

Bu ilin ilk 8 ayında Azərbaycan 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1 faiz çoxdur. Qeyri-neft ixracatının strukturu göstərir ki, Rusiya və Türkiyə aparıcı mövqeyini qoruyub saxlasa da, İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələr Azərbaycanın neftdən kənar sektorundan məhsul alan ilk beşliyə daxil olublar.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, qeyri-neft ixracatımız üçdə biri Rusiyanın, təxminən 30 faizi isə Türkiyənin payına düşür. Mövsüm ilə bağlı olaraq, Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi artıb. Növbəti aylarda Türkiyə daxil olmaqla, qeyri-MDB ölkələrinə daha çox məhsulun ixrac olunacağı gözlənilir. Digər tərəfdən, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var. Qeyd edək ki, bu ilin mart ayından etibarən Azərbaycan ilə Türkiyə arasında 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə mindi. Bu isə iki ölkə arasında ticarət döviyyəsinə müsbət təsir göstərir. Bütövlükdə, iki ölkə arasındakı mövcud 4,5 milyard dollarlıq ümumi ticarət döviyyəsinə 2023-cü ilədək 15 milyard dollara çatdırmaq hədəflənir. Artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir. Belə ki, bu ilin ilk 8 ayında qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68 faiz, pambıq lifi 88,5 faiz,




alüminium və ondan hazırlanan məmulatlarda isə 45 faiz artım olub.

“Son 5 ilin statistikasını göstərir ki, pandemiyanın təsir etdiyi 2020-ci il istisna olmaqla hər il əvvəlki ilə nisbətən qeyri-neft ixracatında artım qeydə alınıb. 2016-cı ildə 1 milyard 237 milyon dollar olan qeyri-neft ixracatı 2017-ci ildə 1 milyard 538 milyon dollar, 2018-ci ildə 1 milyard 689 milyon dollar, 2019-cu ildə 1 milyard 954 milyon dollar, 2020-ci ildə isə 1 milyard 900 milyon dollar olub. Bütövlükdə, son statistika göstərir ki, “lock-down” tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir. Bu baxımdan, pandemiya davam edən aylarda da real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsəduyğundur. Bu ilin ilk 8 ayında artım tempini nəzərə alsaq, 2021-ci ildə qeyri-neft ixracının ilk dəfə 2 milyard dollardan çox olacağı gözlənilir”, - deyə V. Bayramov diqqətə çatdırıb.

İlin sonunadək qeyri-neft ixracının dəyəri 2 milyard dolları ötə bilər

Qeyri-neft sektorunun ixracı artır. Cari ilin 8 ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 milyard ABŞ dollarından çox olub. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cəbbarov deyib.

Nazir qeyd edib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1 faiz artım deməkdir. 2021-ci ilin sonunadək qeyri-neft ixracının 2 milyard ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.



İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 35 min 253 ipoteka krediti verilib



İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb. İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 35 min 253 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 890 milyon 899 min 742 manatdır.

DÜNYA

"Goldman Sachs" ABŞ iqtisadiyyatı üzrə proqnozunu pisləşdirib

"Goldman Sachs Group" investisiya bankı ABŞ iqtisadiyyatının artımı üzrə proqnozunu 6%-dən 5,7%-ə qədər endirib.

Xarici mətbuatın verdiyi məlumata görə, istehlak səviyyəsinin əvvəlcədən proqnozlaşdırıldığından daha pis olacağı gözləntisi proqnozun endirilməsinə səbəb olub. "Goldman Sachs"-ın iqtisadçısı Ronni Uokerin fikrincə, amerikalı istehlakçılar, çox güman ki, COVID-19-un yeni ştamminin yayılması, büdcə dəstəyinin zəifləməsi və mallara olan tələbatın azalması fonunda xərcləri azaldacaq.

R.Uoker qeyd edib ki, "Delta" ştammi artıq cari ilin III rübündə ÜDM-in artım tempini yavaşladır və bundan əlavə, maliyyə stimullarının azalması və xidmət sektorunun ləng bərpası da ortamüddətli dövrdə məhdudlaşdırıcı rol oynayacaq.

Lakin "Goldman Sachs"-ın proqnozlarına görə, 2022-ci ildə ABŞ-da iqtisadiyyatın artımı daha sürətli templer ilə davam edəcək və bu səbəb-

dən qurum gələn il üçün ÜDM-nin artım tempi üzrə proqnozunu 4,5%-dən 4,6%-dək yüksəldib.

Bank ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnozunu da bu il üçün aşağı salıb və qurum hazırda 2021-ci ilin sonunda ölkədə bu nisbətin 4,2% səviyyəsində olacağını gözləyir (ötən proqnoz 4,1%).



"Fitch": Avropada təbii qaz neftdən 1,5 dəfə baha satılır



Yeraltı qaz anbarlarında ehtiyatların az olması səbəbindən Avropa bazarında təbii qaz neft qiymətinə nisbətə 1,5 dəfə daha baha olub. Bunu RİA "Novosti"-yə "Fitch Ratings" beynəlxalq reyting agentliyinin təbii sərvətlər və əmtəə məhsulları qrupunun direktoru Dmitri Marinqenko bildirib.

Məlumata görə, Niderlandın TTF (Avropanın ən likvid virtual satın mərkəzi) indeksi üzrə oktyabr ayı üçün qaz fyuçerslərinin qiyməti

daha bir rekordu yeniləyib. Belə ki, sentyabrın 7-də keçirilən ticarət sessiyasında hər min kubmetr üçün qazın qiyməti 660 ABŞ dollarına və ya neft ekvivalentində bir barel üçün təqribən 110 dollara çatıb.


Qeyd olunur ki, hazırda "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 72 dollardan aşağı düşüb, bu da o deməkdir ki, qazın qiyməti neftin qiymətini 1,5 dəfə üstələyib. D.Marinqenkonun sözlərinə görə, qaza olan qiymətlərin yüksək olmasının əsas səbəbi ötən qışın soyuq, yayın isə isti keçməsi nəticəsində anbarlarda "mavi yanacağın" az olmasıdır.

"Hazırda Avropa anbarlarında rahat bir qış mövsümünü keçirmək üçün lazım olandan 10-15 mlrd. kubmetr az qaz mövcuddur", - D.Marinqenko qeyd edib.

Rusiya iqtisadiyyatı pandemiya əvvəlki səviyyəyə çatıb

Rusiya iqtisadiyyatı, iyun ayında koronavirus pandemiyasının səbəb olduğu böhrandan çıxıb, ölkənin ümumi daxili məhsulu (ÜDM) pandemiya əvvəlki səviyyəyə çatıb. Bu barədə çərşənbə günü Moskva Maliyyə Forumunun plenar iclasında Rusiyanın Baş naziri

Mixail Mişustin məlumat verib. "İqtisadiyyatımız iyundan artıq canlanıb, ümumi daxili məhsulun həcmi pandemiya əvvəlki səviyyəyə çatıb", - Mişustin bildirib. Baş nazir bəyan edib ki, son vaxtlar səlahiyyətlilərin gördüyü tədbirlər sayəsində büdcəyə gəlir axını xeyli artmışdır.



Ekspert: Sənaye şəhəri kimi Sumqayıtın coğrafi mövqeyinin perspektivləri böyükdür



"Sumqayıtın kifayət qədər böyük sənaye potensialı var. Son illər Prezident İlham Əliyevin göstərişləri əsasında Sumqayıtda istehsal müəssisələrinin istismara verilməsi və istehsal potensialının reallaşdırılması ilə bağlı geniş layihələr icra olunur".

Bu sözləri iqtisadçı ekspert Elşad Məmmədov deyib.

O bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişafı dövlətimizin başçısının xüsusi diqqətinə və iqtisadi idarəetmə siyasətinin prioriteti kimi mövqeləşir. Bütün bunlar onu deməyə

əsas verir ki, bir sıra bölgələr üzrə sənayeləşmə prosesində yaxın illər ərzində müsbət trendlərin müşahidə olunacağı gözləniləndir. "Eyni zamanda düşünürəm ki, məhz bu bölgələr arasında Sumqayıt xüsusi yer tutur. Çünki sənayeləşmə ilə bağlı müsbət ənənələr var və digər tərəfdən şəhərin coğrafi mövqeləşməsi onu deməyə əsas verir ki, istehsal məhsullarının Bakı üzərindən ixracatı ilə bağlı kifayət qədər böyük perspektivləri var".

Ekspert qeyd edib ki, Bakının əsas işgüzar mərkəz olması və Sumqayıta yaxın yerləşməsi daxili bazarın təmin edilməsi baxımından Sumqayıtdakı istehsal mərkəzlərinin potensialının böyüklüyünü göstərir.

"Bununla yanaşı düşünürəm ki, əsas məsələlərdən biri investisiya siyasətinin düzgün aparılmasıdır. İnvestisiya siyasəti çərçivəsində hazırda dünya iqtisadiyyatında qabaqlayıcı artım verən istiqamətlərə investisiyalar yatırılmalıdır. Çünki bu istiqamətlər Azərbaycan iqtisadiyyatının inkişafında illik 7-8 faizlik artım nümayiş etdirmək üçün çox ciddi dəstək ola bilər", - deyər Elşad Məmmədov vurğulayıb.

Azercell yenidən jurnalistlər üçün ingilis dili kursları elan edir!



yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılacaq.

Qeyd edək ki, Azercell 13 ildən artıq bir müddət ərzində jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Bundan əlavə, media sahəsində baş verən yenilik və trendlərlə yerli jurnalistləri tanış etmək, fərqli təcrübələrlə bölüşmək, beynəlxalq jurnalistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən mütəmadi olaraq xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur.

ALLAH RƏHMƏT ELƏSİN

Akademik Ziyad Səmədzadə tarix elmləri namizədi

MAİS BAĞIROVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Fikrət Əzizov və Elxan Bəşirov tarix elmləri namizədi

MAİS BAĞIROVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

AMEA-nin müxbir üzvü Qorxmaz İmanov və professor Vahid Novruzov

tarix elmləri namizədi

MAİS BAĞIROVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

AMEA-nin müxbir üzvü Akif Musayev, professor Elşən Hacıadə və

professor Arif Hüseynov tarix elmləri namizədi

MAİS BAĞIROVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan İqtisadçılar İttifaqı və "İqtisadiyyat" qəzetinin kollektivi tarix elmləri namizədi

MAİS BAĞIROVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Akademik Ziyad Səmədzadə, Azərbaycan İqtisadçılar İttifaqı və

"İqtisadiyyat" qəzetinin kollektivi Könül Rzayevaya babası

AĞAYAR MİRZAĞA OĞLUNUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacıadə, Süleyman Qasımov, Mirqasım Vahabov, Bəyalı Ataşov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Aytən Səmədzadə, Elşad Səmədzadə

Dizayner:
Lamiyə NƏBİYƏVA

Redaksiyanın ünvanı:
Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500